



AĞILLI SUVARMA

SUVARMA | GÜBRƏLƏMƏ AVTOMATLAŞDIRMA SİSTEMİ

Bu texnologiya istifadəçiyə öz suvarma sistemlərini simsiz və onlayn izləməyə, idarə etməyə və avtomatlaşdırmağa imkan verir.

İSTİFADƏ SAHƏLƏRİ:

- Meyvə bağları;
- Tərəvəz təsərrüfatı;
- Taxıl və dənli bitkilər;
- Çiyələk və giləmeyvələr;
- İstixanalar;
- Şitilliklər;
- Çiçəkçilik və dekorativ bitkilər;
- Gübrələmə.


XÜSUSİYYƏTLƏRİ:

- **Çeviklik:** İstenilən açıq standart sensora qoşulur. 12-dən çox fərqli standartı birləşdirmək üçün bir neçə seçim mövcuddur;
- **Monitoring və nəzarət:** DropControl-un texnologiyası suvarma, gübrələmə, quyuların istismarı, nasos, klapan nəzarəti, şaxtadan qorunma və s. işləri qabaqcıl və təhlükəsiz idarə etməyə imkan verir;
- **Simsiz mesh şəbəkəsi:** Mesh şəbəkəsi quraşdırılması və texniki xidməti asandır, həmcinin rabitəni qorumaq üçün öz-özünə bərpa olunur. Duyunlər arasında maksimum 2 mil məsafəyə qədər birbaşa görünüş bağlantıları təmin edir;
- **Onlayn dəstək:** Abunəliyə quraşdırma və problemlərin aradan qaldırılması üçün onlayn texniki dəstək daxildir;
- **Bulud əsaslı:** Bütün məlumatlar təhlükəsizdir, heç bir server və ya program təminatı yoxdur. Yalnız internet bağlantısı və giriş açarı tələb olunur;
- **Xəritələr:** Xəritənin vizuallaşdırılması prosesin ümumi vəziyyətini asanlıqla görməyə və problemlərin asanlıqla lokallaşdırılmasına imkan verir;
- **Coxsaylı istifadəçilər:** Platforma, fərqli imtiyazlar və hər birinin idarə edilməsinin tam tarixi ilə istifadəçilər üçün fərdiləşdirilmiş giriş imkanı verir;
- **Sıqnalizasiya və bildirişlər:** Mobil telefonlarda SMS, e-poçt və zəng bildirişləri parametrlərə görə fərdiləşdirilə bilər;
- **Aşağı enerji istehlakı:** Hər bir qovşaq batareyaları və yaxud günəş enerjisi ilə özünü enerji ilə təmin edir;
- **API integrasiyası:** Daha çevik və fərdiləşdirilmiş istifadəçi təcrübəsi üçün DropControl məlumatlarına birbaşa və real vaxtda giriş vasitəsilə xarici sistemlərlə əlaqə imkanı mövcuddur.

AĞILLI SUVARMA

IRRIGATE PRECISELY

Best Sustainable Agricultural Water Management Solution



X1 Modulyar Stansiyası

- Uzaqdan izləmə və idarəetmə
- 5 ədəd modulyar port
- Günəş enerjisi və daxili akkumulyator
- 10.000-dən çox quraşdırılmış sistem

- 9 ədəd Ventil + 1 ədəd Nasos idarəetməsi
- Tələblərə uyğun çəvik dizayn imkanı



C1 Mərkəzi idarəetmə Stansiyası

- Tək cihazda 60 ventilə qədər miqyaslanı bilir
- Daxili I/O modulları
- 220V + daxili akkumulyator

- Inverter/Sürücü (VFD) idarəetməsi
- Gübələmə üçün pH və EC idarəetməsi
- Bluetooth ilə əlaqə



M1 İzləmə Stansiyası

- Uzaqdan sensor izləmə
- Günəş enerjisi və daxili akkumulyator

- Coxsaylı Sensor izləmə;
- Quyu
- Hovuz
- Axın
- Təzyiq və s.



V1 Modulyar Stansiyası


- 2-4 ventil idarə olunması
- 2 km simsiz məsafə
- Axın ölçən, təzyiq sensoru və torpaq rütubət sensorunun izlənməsi
- 1 il daxili batareya və ya günəş paneli ilə

- Uzaqdan Ventil idarəetməsi
- Izləmə:
- Axın
- Təzyiq
- Torpaq rütubət sensoru
- İqlim stansiyası

SİMSİZ SUVARMA



AĞILLI SUVARMA



ONLAYN SUVARMA İDARƏETMƏ SİSTEMİ

- Nasoslar
- Ventillər (Simli/Simsiz)
- Gübrə Dozalama Sistemləri
- Torpaq Rütubət Sensorları
- İqlim Stansiyaları
- Hovuz/Quyu Səviyyə Sensorları
- Su Sayğıcları
- Təzyiq Sensorları
- Inverter/Sürəcü İdarəetməsi

